

"Torpaq deyər əz məni, əzizliyim səni. Bir verənə on verər, verməyənə bir tikə də verməz". Bu, onun "Böyük dayaq" filmində yaratdığı obrazın dili ilə deyilmiş sözdür. Yaradıcılığı boyunca sənətkar öz sənətini əzizlədi, bütün ömrünü sərf etdi və son nəticədə əməyinin, əziyyətinin qarşılığı olaraq millətin, xalqın sevgisini qazandı.

Yaratdığı obrazları saymaqla bitmir. İstər kino sahəsində, istərsə də teatr səhnəsində. Cənnət xala, Nargilə, Züleyxa, Fatmanisə, Telli, Gülsüm, Əslı xala və bir çox rollara həyat verib, əbədiyəşarlıq qazandırib. Onun rollarından olan bəzi məqamlar, sözlər, dia-

məktəbinin banisi adlandırırlar. Yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Təəssüflər olsun ki, bu arzusunun reallaşdığını görmək ataya nəsib olmayıb. Nəsibenin iki yaşı olanda, 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlarda törədirlər. Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana gedir. Sentyabr ayında Bakıya qayıdarkən gəmidə yata-laq xəstəliyinə tutulan Cahangir Zeynalov bir müddətdən sonra və-

diya Teatrinin truppasına birinci dərəcəli aktrisa götürürlər. Elə həmin ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır. Aleksandr Tuqanovdan, Məhərrəm Haşimovdan, Ağasadiq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayır. Özünə könül-lərdə taxt quran, ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa yalnız Azərbaycan ədiblərinin deyil, xərici müəlliflərin də yazdığı əsərlərdə yadda-qalan obrazlar yaradır.

Nəsibə Zeynalova ömrünü teatra həsr et-sə də onun üçün ailəsi də çox müqəddəs olub. Heç vaxt evini, ailəsini ikinci planda görməyib.

O, həm də ana idi, Azərbaycan anası. Teatrı, sənəti də öz övladı kimi sevib, əzizleyib. Aktrisanın yüksək yumorlu taleyində, həyatında da mühüm rol oynayıb. O, təkrarsız sənətkar, bənzərsiz aktyor kimi Azərbaycan teatr tarixinə öz möhürü vurub. Hər rolu, kiçicik obrazı belə yaddaşlara əbədi həkk olunub. Dövrünün tamaşaçısı onun bütün obrazlarını demək olar ki, əzberdən bilib. Bəzən yeri gələndə Nəsibə xanımın şirin humorlarından istifadə də edib.

Xalqın sevimli aktrisası, yaratdığı rollarla dillər əzberinə çevrilən Nəsibə xanım Zeynalova "Hicran" musiqili komedyasındaki Qızbacı rolu-na görə Azərbaycan Dövlət Mükafatı Laureatına la-yiq görülür. Deyilənlərə görə, "Hicran" tamaşasında Hacı-baba Bağırovla küsülü olan aktri-sa səhnədə hər şeyi tamamilə unudaraq özünü bütünlük-lə yaratdığı obrazla həsr edib. Elə sənətkarın böyüklüyü, qeyri-adiliyi də ondadır ki, tama-saçıya heç nə hiss et-dirməyib.

Sənətdə göstərdiyi xidmətlər dövlət tə-rəfindən yüksək sə-viyyədə qiymətləndirilən. Musiqili teatrimizin inkişafında böyük xid-mətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar

arti, 1967-ci ildə Xalq artı fəxri adı-na layiq görülüb. 1974-cü ildə Rauf Kazimovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bə-dii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa məişət yumorunu ince strixlərlə ic-timai-sosial mahiyyətə yönəldərək ifasının aktuallığını qoruyub saxlayıb. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Məzəri Fəxri Xiyabandadır.

Səhnəmizin vəzvolummaz "qaynarası"

loqlar sadə tamaşaçının dilində əz-bər və misala çevrilib. Məsə-lən, "Ögey ana" filmində de-diyi, "eşşək südü ilə sarımsağlı qaynadıb içirsən. Xırırp soyuqdeyməni kə-sir", "Hicran" tamaşa-sında olan dialoqundan "Şəfi qərdeş, mənim işim əsas üç hissədən ibarətdir", "Bizim Cəbiş müəllim"də isə "Əmanət-dir, Əbili, əmanət" və yaxud da Cəhre nənənin - "Andır ya-dımdan çıxdı, cin vurdut təpəmdən, ya mən cini vurdum" deməsi hələ də tamaşaçının dilində əzberdir. Yaradıcılığının maya-sı gülüş və musiqi ilə yoğrulmuş aktrisanın həm də gözəl oxu-maq qabiliyyəti olub. Onun "Ul-duz" filmindəki ifası yaddaşlarda əbədi yaşayır. Onun haqqında çox danışmaq, yazmaq olar, lakin Nəsibə Zeynalovanın yaradı-cılığını, yaratdığı obraz-ları, həyat verdiyi rolları şərh etməyə heç nə yetərli de-yil. Aktrisa Azərbaycan teatr sənəti-ni, eləcə də kino sahəsini zənginləşdirən da-hilərdəndir.

"Gəlin mənim süpürgəmdi" deyərək Azərbaycan səhnəsində hökmü, amma daxilən yumşaq xarakterə malik bir obraz yaratdı, şirin ifası ilə rolunu böyük auditoriyaya, ta-masaçı kütləsinə sevdirdə bildi. Buna onun daxili potensialı, fitri istedadı və analıq duyğusu imkan verdi. Biz onu belə sevdik, qışqırmadan, şit yumordan istifadə etmədən, özünü unudub, yalnız sənət üçün yaşayan biri kimi. Bütün bu üstünlüklər, qeyri-adi is-tedad onun özünəməxsusluğunu tamaşaçıya sevdirirdi. Bəzən bədahətən, vəziyyətə uyğun ifadələri, şirin improvisələri ilə səhnədə möhtəşəmlək yaradırdı.

Azərbaycan səhnəsinin məsuliyyətini, lə-yaqətini şərəflə ciyinlərində daşmış Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dün-yaya gəlib. Atası Kərbəlayı Cahangir dövrü-nün tanınmış taciri və eyni zamanda aktyo-ru olub. Onu Azərbaycan milli realist aktyor

fat edir. 14 yaşından etibarən anasına kö-mek etmək üçün işləmək məcbu-riyyətində qalan yeniyetmə



Nəsibə işləq ida-rəsində usta kö-məkçisi, tramvay parkında qeydiyyatçı işləyir. Daha sonra isə atasının arzusunu real-laşdırır. Sənət yolunda inamlı ad-dımlayan aktrisanın musiqiyə həvəsinin kö-kündə də vacib nüanslar durur. Belə ki, o, orta məktəbdə rəqqasəlik edərək milli və oyun havalarının incəliklərinə yiyələnir.

1932-ci ildə isə Rza Təhmasibin dram də-rənəyinə üzv olur. Sənətdə öz kövrək addımlarını atmağa başlayan aktrisa ilk dəfə 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümü (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstə-rən səyyar Kolxoz və Sovxozi Teatrında akt-risa işləməye başlayır. İstedadını hiss edərək onu bir il sonra 4 aprel 1938-ci ildə yenice yaranan Azərbaycan Dövlət Musiqili Kome-